

BƏXTİYAR VAHABZADƏNİN 12 CİLDLİK “ƏSƏRLƏRİ” NİN BƏDİİ TƏRTİBATI VƏ REDAKTİSİ

Nərimən Xanlarova

BDU, Kitabşunaslıq və nəşriyyat işi kafedrasının magistrantı

Bəxtiyar Vahabzadənin 12 cilddən ibarət “Əsərləri” 2005-2007-ci illərdə “Azərbaycan” və “Çəşioğlu” nəşriyyatları tərəfindən çapdan buraxılmışdır. Çoxcildlikdə Bəxtiyar Vahabzadənin şeirləri, poemaları, dramları, publisistik məqalələri, elmi məqalələri və yaradıcılığının digər nümunələri dərc olunmuşdur.

Qeyd etmək lazımdır ki, Bəxtiyar Vahabzadənin bütün yaradıcılığı, xüsusilə də ədibin yaradığının müxtəlif mərhələlərini və janlarını əhatə edən 12 cildlik “Əsərləri” ölkəmizdə bədii ədəbiyyatın, insanların bədii zövqünü, mütləq mədəniyyətinin inkişafında mühüm əhəmiyyət daşıyır. Əgər nəzərə alsaq ki, bədii ədəbiyyat insanın formallaşmasında, məriflənməsində mühüm rol oynayır, o zaman bu nəşrlərin əhəmiyyəti bir daha ortaya çıxacaqdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ədəbiyyatın bu rolunu yüksək qiymətləndirmiştir. Ulu Öndər deyirdi: “Insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”.

Məlum olduğu kimi bədii ədəbiyyat nümunələri çap nəşrləri arasında xüsusi yer tutur. Bədii ədəbiyyat nümunələrinin insanların zövqünü, dünyagörüşünə, düşüncə mədəniyyətinin formallaşmasında mühüm rolü vardır. Buna görə də bədii ədəbiyyat nümunələrini çapa hazırlayarkən onların tərtibatına və redaktəsinə ciddi fikir vermək lazımdır. Bədii ədəbiyyat nümunələrinin çapa hazırlanması, tərtibatı və redaktəsi xüsusi səriştəli şəxslərə həvalə edilməlidir. Çünkü bədii ədəbiyyat insanların zövqünü formallaşmasında olduqca mühüm vasitədir. Ona görə də bu əsərlərin təqdimi zamanı həm məzmuna, həm də formaya xüsusi önem verilməldir.

Bəxtiyar Vahabzadənin 12 cildlik “Əsərləri” yüksək poliqrafik icra prosesindən də keçmişdir ki, bu da həmin kitablara olan maraqlı daha da artırır. Bir sözlə, Bəxtiyar Vahabzadənin 12 cildlik “Əsərləri” özünün yüksək məzmun və keyfiyyətləri ilə yanaşı, yüksək səviyyədə redaktəsi və nəfis tərtibatı ilə də diqqəti cəlb edir. Çoxcildliyin yüksək bədii tərtibatı və peşəkar redaktəsi onu daha oxunaqlı etmiş, bu kitablara olan tələbatı və maraqlı artırmışdır.

Onu da qeyd etmək vacibdir ki, bədii ədəbiyyat nümunələrinin nəşrə hazırlanması zamanı redaktor yoruculuğu və mənasızlığı yol verməməli,

mətni ugursuz ifadələrdən qorunmalıdır. Müəllifin təslubuna hörmət redaktorun fikir verdiyi əsas məsələ olmalıdır. Bəxtiyar Vahabzadənin 12 cildlik “Əsərləri”nin tədqiqi zamanı bu kitabların hər birinin məhz peşəkar və təcrübəli redaktorlar tərəfindən nəşrə hazırlanmasının, yüksək səviyyədə redaktə edilməsinin şahidi oluruq. Çoxcildlik peşəkar redaktorlar Azər Bağırov və Esmira Fuad tərəfindən nəşrə hazırlanmış, yuxarıda qeyd olunan bütün amillər nəzərə alınmışdır.